



**Cəsurbek  
Esanov**

(1998-ci ildə  
Buxara vilayətinin Vab-  
kent rayo-  
nunda anadan olub.

*Buxara Dövlət Universiteti-  
nin tarix fakültəsini bitirib. )*

## Mənzərə

Vaxta oldu nəmazşamsultan,  
Gün yuxuya gedir mülləq.  
Qanlar qusub, can verəcək can,  
Məxmer səma əlində şəfəq.

Quşlar oxuyacaq cənaze,  
Matəm içindədir buludlar.  
Qurdlar ulyayı qayalarda,  
Aypara həvəslə sürtülür.

Titrəyirlər bütün yarpaqlar,  
Sürətli külüyi şimal qütbünün.

Fırlanması yer kürəsinin,  
Bozacaq günəş yuxusunu.

Çəyirkələr opera oxub,  
Yənə səssiz qalacaq gece.  
Hərərətli baxışlabaxıb,  
Səssiz mırıldayı Zuhralər.

Otun yəşil üzlərində yaş,  
Gəlməkdədir gecənin sonu.  
Oydantek günü səhərlər,  
Xoruzlarıñıçırığıle.

Günəş parlar, bü gün tam başqa,  
Dağ ardından baxaraq zərif.  
Ay işığında yuyunub, gecə  
Söyle, yaxşı yatmışan, günəş?!

uyğunlaşdırıldı: Rəhmət Babacan

## Türküstan

# Özbəkistan

## Arzu

“Kuf-suf” desən, yaransa bir şeir,  
Oxusan, yenidən doğulsan.  
Sol sinəndə nərə çeksə şer,  
Cəsarət-çün məngü çevrilsən.  
Səslenirse sözün zəng kimİ,  
Sonra səni ram etsə ahən.  
İnanmasan özünə özün,  
Bu həqiqət ya yuxu, desən.

Xoş mənzərə görünəsa əyan,  
Damcılasa gözündən həyrət.  
Damarında axsa bir üsyan,  
Bədənindən çekilsə həsrət.

Təsəvvür et, səmada gəzsən,  
Uçar giləm düzüb bulutdan.

Uçsan əgər daha yüksəkdə,  
Keçən şahin, qartallardan da.

Qönçələsə qelbində hissələr,  
İçəridən açsan gül-çiçək.  
Sonra etirli qoxular gəlse,  
Tozdən olsan xəlas sən əgər.

Çəkə bilsən bəxtin şəklini  
Könlündə parlasa işıq-ziya.  
Dadına baxsan, ömür ləzzətini,  
Və mənali görünəcə dünəna.

**“Kuf-suf” desən...  
Gecə**

Xəyyamın ruhu güvah:  
İçib Əşqinbadasın,  
Gecədən tapdım pənah,

Aldim ayin dəldəsin.

Susmaqdan aləm bir bax,  
Başına örtdü səllə.  
Fəttan nəsimlər — ana  
Yarpaqa deyir əllə.  
Çeyirtkələr, çalın zəng,  
Məhmur ruhum rəqs etsin.  
Göydə ulduzlar gözəl,  
Xoşbəxtliyim istəb uçsun.

Dilin xırıltısından,  
Sevgi salanda çaxın...  
Qoynumdəki məlekədən  
Könlümdəki yar yaxın!

Sevgilimi düşünməyə,  
Səvq eləyir axşamlar.  
İtirir narahatlığı,  
Hədiyyə edib pəyğamlar.

Ay dodaqından, bəy-bəy,  
Sanki bulud öpən, ah.  
Bu axşamları mənə  
Verdiyi kimi Allah.

## Aşıq Fəryadi

Dərvişliyim — hamiya tanış,  
Qoxusuz bir gül istər təbim.  
Nəxsədəraq toxunmaz, təmiz  
Öpüşlərə təşnədir ləbim.

Göyə baxsam təmizlənir göz,  
Təmizlənir əşqdan qəlb-dilim.  
Dünyanın ən cirkin qızı da  
Görünəcək pərvəş kimi.

Mənim yolum kəsəməz heç kəs,  
Qarışqanın izi kimidir.  
Basmaq mümkün deyil havurin,  
İşimdə bir aşiq yaşayır.

Şirəsinə aşiq sözümün,  
Uçuşunu gözləyir kimlər.  
Şəmsdən alov içən gözümün,  
Gülxənində isinir hurlar.

Ürəyimin dəli yerindən,  
Cənnətnəfəsşəirçixacaq.  
Yaranmamış əşq palçığından,  
Qüvvətim Fərhadi məhv edəcək.

Bağ muştaq bu baxışlarım,  
Sərxoş keçər nəfislik istəb.  
Sübhdəki həyrət, fəryadım,  
Qovdu, tutub aldı axşamı.

Axşamların dili isə lal,  
Xəyriyahdirxümarlığımı.  
Səmada qırılan aypara,  
Əl qaldırır sayıqlığımı.

Yer quracaq fikrimdə xulya,  
Və özümdən qovulmuşam mən.  
Hansi daxma dustağıyam, ya  
Hansi krallıq padşahiyam mən?

Addımlasam şorlanan torpaq,  
Bərəkətli quma çevrilir.  
Gecə qopar arabir tufan,  
Son mübahisəya hazırlaşır.

Nəfəsimdən damlalayır köz,  
Yandıracaq həttə o daşı.  
Yanmağımı baxib bu aləm,  
Cütlük düşünəcəkdir Günəş.

Ölsəm əger, Bəqa darıxb,  
Canım söylər fənaya bir qəm.  
Girsəm çıçəkləyir o ləhəd,  
Dönəcək cənnətə cəhənnəm.

Uçub gedir məraca ruhum,  
Geysin həvəs jaməsinmürted.  
Ah, Allahim, məni özünə,  
Aşıq əylə əbədul-əbəd.